

# Keçmişdən bu günə: Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq tarixinin parlaq səhifələri

**H**ər il sentyabrın 15-i Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü kimi qeyd edilir. 1918-ci ildə həmin gün Azərbaycan Ordusu ilə Qafqaz İslam (Türk) Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxta köçdü və bununla da dövlət müstəqilliyinin özülü möhkəmləndirildi. Lakin bu qələbə minlərlə şəhidin qamı bahasına başa gəldi.

(davamı 4-cü səhifədə)

*15 sentyabr Bakının  
qurtuluş günüdür*

## 15 sentyabr Bakının qurtuluş günüdür



## (əvvəlki 1-ci səhifədə)

Bu gün ictimaiyyət arasında, istərsə də elmi dairələrdə belə bir fikir hakimdir ki, əgər 1918-ci ilin yayında türk qoşunları Azərbaycana gəlməseydi, Bakı daşnak-bolşevik işğalından azad etmək mümkün olmayacaqdı, bununla da müstəqil Azərbaycan dövləti 1918-1920-ci illər tarixi sərhədləri çərçivəsində mövcud olmayacaqdı.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri və onun ətraf bölgələri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzər idi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etmək idi. Milli hökumətin ixtiyarında olan cəmi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 12 minlik daşnak-bolşevik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Bakı Soveti ordu-

maqəsilə Mürsəl Paşanın komandanlığı altında 5-ci diviziya Azərbaycan yola düşmək əmrinə verdi. Həmin diviziyanın hissə və bölmələri Gümrü-Cəlaləddin (indiki Stepanavan) istiqamətində hərəkət edərək Gürcüstan ərazisinə daxil olmuş, oradan da Qazax yolu ilə Gəncəyə gəlib çıxmışdı.

Yeni qurulan Xalq Cümhuriyyətinin mövcudluğu isə ciddi təhlükə altında idi. Türk ordusunun əks-hücumu nəticəsində Şərqi Anadoludan geri çəkilən erməni quldur dəstəsinin komandanı Andranik Ozanyan keçirdiyi ərazilər boyunca türk-müsləman əhalisini soyqırımına məruz qoyaraq Naxçıvana gəlib çıxmışdı. O, 1918-ci ilin yayında Naxçıvanı Sovet Rusiyasının ayrılmaz hissəsi elan edərək orada Sovet hakimiyyətinin qurulduğunu bildirmişdi və iyunun 4-də Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyana teleqram göndərərək Şərqi Anadoludan Rusiya mərkəzi hökumətinin sərəncamına keçməyə və "Bakı Kommunası"na yardım göstərməyə hazır olduğunu xəbər vermişdi. Həmin tə-

## Keçmişdən bu günə:

sunun tərkibinin 60-70 faizini isə ermənilər təşkil edirdi.

Türk qoşunlarının Azərbaycana dövlət edilmiş ideyası hələ Azərbaycan Xalq Cümhuriyyəti elan edilməmişdən bir neçə ay öncə meydana çıxmışdı. Bu ideyanın əsas müəllifi Nəsim bəy Yusifbəyli idi. Cənubi Qafqazda üç müstəqil dövlətin yaranacağını əvvəlcədən hiss edən Nəsim bəy Yusifbəyli türk qoşunlarının yardımı olmadan Bakını işğaldan azad etməyin mümkün olmayacağı qənaətinə idi. Ona görə də Nəsim bəy Yusifbəylinin təşəbbüsü ilə 1918-ci ilin əvvəlində Gəncədə Müsləman Milli Şurasının iclası çağırılmış və Şuranın adından Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün İstanbulla səlahiyyətli nümayəndə göndərmək qərarı alınmışdı. Sonralar müstəqil Azərbaycanın təhlükəsizlik xidmətinin rəhbəri olan Nağı bəy Şeyxzamanlı (Keyqurun) İstanbulla göndərilmişdi. O, əvvəlcə Osmanlı sultanı VI Vahidəddinlə və sədrəzam Tələt Paşaya görüşmüşdü. Hərbi nazir Ənvər

leqram barədə Leninə məlumat verən Şaumyan Andranikə cavabında yazırdı: "Ulfa. Xalq rəhbəri Andranikə. Sizin 577 №-li teleqramınızı aldım. Tam mətnini Moskvağa - Mərkəzi hökumətə xəbər verdim. Öz tərəfindən Sizin şəxsi əl xalq qəhrəmanını salamlayıram".

Bakı Sovetinin bolşevik-daşnak ordusu Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə birləşməli son qoymaq üçün 1918-ci il iyunun 10-da Gəncə istiqamətində hücumu başlamışdı. İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etmişdi.

İyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsləman Korpusu Xüsusi Azərbaycan Korpusu adlandırılmış, Əliqası Şixlinski komandir təyin edilmişdi. Bu vaxt Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifə Bakını bolşevik-daşnak işğalından azad etmək və dövlətin ərazi bütövlüyünün bərpasına nail olmaqdan ibarət idi. Nuru Paşa öz qoşunlarına müraciətində: "Bizim məqsədimiz - Bakıdır" demişdi. İy-



Paşa ilə görüşdükdən sonra isə onun ögey qardaşı Nuru Paşanın təlimatçı zabitləri heyyəti ilə Azərbaycana göndərilməsi qərarı alınmışdı.

Nuru Paşa Azərbaycan dövlət müstəqilliyinin elan edildiyindən üç gün öncə - mayın 25-də Cənubi Azərbaycan üzərindən Gəncəyə gəlmişdi. O, Müsləman Korpusunun vəziyyəti ilə tanış olduqdan sonra Türkiyə komandanlığına müraciət edərək bildirmişdi ki, türk qoşunları Azərbaycana gəlməyə, burada genişlənən erməni-bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaqdı. Nəsim bəy Yusifbəyli Cənubi Qafqaz Seyminin Müsləman fraksiyasının mayın sonuna yaxın keçirilən iclasında demişdi: "Yalnız Azərbaycan deyil, bütün Cənubi Qafqazda istilə edən böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə sakitləşdirə bilmərik. Şərq tərəfdən bolşeviklərin bizim əsrlik düşmənilə birləşərək hücum etməsi vəziyyəti daha da ağırlaşdırır və türk millətinə olduqca böyük müsibət və fəlakət gətirir. Belə olduğu halda, bizə xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çarə qalmır. İstiqalyyətimizin qızgın tərəfdarı olmaqla bərabər, mən bu məsələ haqqında birinci olaraq danışımaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cəsərlər baxmaq lazımdır. Çox fərhəli haldır ki, bizimlə dost və qardaş olan Türkiyədir. Belkə bu bizim qonşuların xoşuna gəlməyəcəkdir, lakin başqa çarəmiz yoxdur... Bizim heyyətin Batuma gedərək Cənubi Qafqaz türkləri adından Osmanlı dövlətinə yardım istəməsinin zamanı gəlmişdir".

1918-ci il iyunun 4-də Batumda Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında müqavilənin 4-cü bəndinə əsasən Azərbaycan Türkiyədən hərbi yardım istəmişdi. Bundan sonra Türkiyənin Şərq qoşunları komandanı Vəhib Paşa Qafqaz İslam Ordusunu gücləndirmək

nun 27-də Türkiyə-Azərbaycan qoşunları Bakı üzərinə hücumu keçmişdi. Həmin vaxt artıq erməni-rus hərbi birləşmələri Bakını, Qubanı, Şamaxını vuran qoymuş, sovet Rusiyasının hərbi yardımına arxalanaraq Göyçay istiqamətindən Gəncə üzərinə hücumu başlamışdı.

Azərbaycan-Türkiyə qoşunları arasında ilk döyüş iyunun 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş vermiş və düşmənlər oranı ələ keçirmişdilər. İyunun 19-da Nuru Paşanın tapşırığı ilə döyüş cəbhəsinə yeni qüvvələr göndərilməli. Döyüşlər əsasən Qaraməryəm-Ağ su şosesi və Müsüllü-Kürdəmir-dəmir yolları ətrafında gedirdi. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Bakını azad etmək uğrunda mübarizədə dönmüş nöqtəsi oldu. İyulun əvvəlində Türkiyədən köməyə gələn əsgər və zabitlərin sayı 10 min nəfərə çatdı. İyulun 10-da Qafqaz İslam ordusu Kürdəmiri erməni-bolşevik işğalından azad etdi. Dörd gün sonra isə Kərnan stansiyası azad olundu. Sol cinahda (Şamaxı istiqamətində) və sağ cinahda (Salyan istiqamətində) Qafqaz İslam Ordusunun qüvvələri, mərkəz cinahda isə Azərbaycan qoşunları (Kürdəmir istiqamətində) Bakı üzərinə hücumu keçmişdilər. S.Şaumyanın başçılığı ilə Bakı Xalq Komissarları Soveti Rusiyanın İran ərazisindəki qoşunlarının tərkibindəki kəzak dəstələrinin komandiri L.Biçeraxovun köməyə çağırılmağı məcbur olmuşdu. İyulun 19-da Qırımızi ordu hissələri Şamaxı istiqamətində geri çəkilməmiş, iyunun 27-də Hacıqabul işğaldan azad edilmiş və Bakı üzərinə hücum üçün əlverişli şərait yaranmışdı.

İyulun 25-də Şamaxı yolunun üstündə olan düşmən qüvvələr Bakıya qədər geri çəkildi. Həmin gün Bakı Sovetinin iclasında sağ əsərlər, daşnaklar və menşeviklər ingilis qo-

## Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq tarixinin parlaq səhifələri



Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri Türkiyə bölmələrinin müşayiətilə Bakıya daxil oldular. Mühtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Bu münasibətlə hökumətin yerləşdiyi Kişi Gimnaziyasının qarşısında şəhər ictimaiyyətinin ezmətli nümayişi keçirildi. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlandı.

1918-ci il noyabrın 10-da Filarmoniyanın binasında Azərbaycan hökuməti Nuru Paşanın şərifinə böyük bir ziyafət təşkil etdi. Ziyafətdə Azərbaycanın görkəmli dövlət xadimləri M.Ə.Resulzadə, F.Xoyski, N.Yusifbəyli və H.Ağayev çıxış edərək Nuru Paşanın xilaskar missiyasını yüksək qiymətləndirdilər.

Təkcə Bakının azad edilməsi zamanı 1000 nəfərə yaxın döyüşçü həlak oldu. Avqust ayı ərzində həlak olan 1130 türk hərbinin 30 nəfəri zabit idi. Ümumiyyətlə, xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid verdi. Gəncədən Bakıya doğru irəliləyən türk ordusunun verdiyi qurbanların mezarları Göyçay, Hacıqabul, Salyan, Şamaxı və Ağsoron rayonlarının ərazilərində aşkar edilmiş və bu gün onların xatirəsi müntəzəm olaraq yad edilir. Xilaskar türk ordusunun xatirəsinə bu gün Bakının Şəhidlər Xiyabanında abidə ucaldılıb. Şəhid türklərinin bir qisminin adları mərmər lövhələrə həkk olunub.

Birinci Dünya müharibəsinin sonunda - 30 oktyabr 1918-ci ildə imzalanmış Mudros sənədinə əsasən Osmanlı ordusu Cənubi Qafqazdan geri çəkilmək məcburiyyətində qalmışdı. Yeni qurulan Azərbaycan ordusu xarici təhlükədən hərbi-siyasi dəstək alan Ermənistanın təcavüzünə qarşı təbahiyyəyə mübarizə aparmalı olmuşdu.

Bakının işğaldan azad edilməsinin ildönümündə - 1919-cu il sentyabrın 15-də "Azərbaycan" qəzeti yazırdı: "Əgər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-də Azərbaycan qoşunlarının Bakıya daxil olmasını müstəqilliyin həqiqətən də əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özülünün qoyulması günü hesab edə bilərik".

Həqiqətən də əgər xilaskar türk ordusu sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin özümlü möhkəmləndirilməseydi, bu gün onun varisi olan müstəqil Azərbaycan dövləti yə müvcudluğunu qoruyub saxlaya bilməyəcəkdik, ya da indiki ərazi miqyasında mövcud olmayacaqdı. 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün nöqtəşəhər bir abidənin özlü qoyulması da 1920-ci ilin aprelinde Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermişdi. Lakin Azərbaycan xalqı türk ordusunun Bakını işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, vərdi

qurbanlarını həmişə ehtiramla yad edir.

1919-cu il oktyabrın 29-da Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında üç maddədən və 12 bənddən ibarət hərbi ittifaq haqqında məxfi saziş imzalanmışdı. Həmin sazişin mətnini ingiliss keşfiyyatı əldə edərək Ermənistan tərəfinə ötürmüşdü və sazişin rus dilində olan mətni hazırda Ermənistan dövlət arxivində saxlanılır. Sazişi Osmanlı dövləti adından Baş qərargah rəisi Camal Paşa, Azərbaycan tərəfindən isə Cümhuriyyətin səlahiyyətli nümayəndəsi M.Kərirov imzaladı. Sazişin 1-ci maddəsində təsbit edilirdi ki, Xilafətin, Osmanlı dövlətinin və Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə qarşı hər hansı xarici qüvvə tərəfindən təhdid olarsa, dövlətlər bir-birlərini müdafiə etməyi öhdələrinə götürürdülər. Əgər Müttəfiq dövlətlərdən biri hücumu məruz qalarsa, yaxud təhlükəli vəziyyətə düşsə, digər dövlət ona hərbi qüvvə ilə kömək etməyi öz öhdəsinə götürürdü.

Türkiyə yəni il əvvəl olduğu kimi, bu gün də Azərbaycan yanında. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk taniyan Türkiyə Cümhuriyyəti oldu. İki qardaş dövlətin ortaq tarixinin yeni parlaq səhifələri yazıldı.

1992-ci ilin avqust ayında Ankara "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə"nin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının əsası qoyuldu.

9 fevral 1994-cü il tarixində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə", "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol", eləcə də 16 avqust 2010-cu il tarixində "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalanmışdır.

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi əsasları həyata keçirilməsini təmin etmək məqsədilə iki ölkə arasında 20 sentyabr 2000-ci ildə "Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" müqavilə imzalanmışdır.

ASELSAN tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təmin edilməsi məqsədilə 1998-ci ildə Azərbaycanda "ASELSAN-Bakı" şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, müli məhsulların satışı və digər xidmətlər göstərir.

2023-cü ilin aprel ayından etibarən Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Baykar" şirkəti Azərbaycanı fəaliyyətə başlayıb. "Baykar Texnoloji Azərbaycan" şirkəti sünü intellektlə işləyən insansız sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, fabrikin işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, vərdi

Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündar, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükkakıyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbəli və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən plana uyğun olaraq 2020-ci il iyunun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordu komandanları, zirehli texnikası, artilleriya qurğuları və minatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyunun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.

44 günlük müharibənin gedişində Azərbaycanı qoruyan dövlətlərdən gələn jurnalistlər iddia edirdilər ki, Türkiyənin hərbi hava qüvvələrinin qırıqları Azərbaycan tərəfindən Ermənistan ordusuna qarşı hücumlarda iştirak edir. 9 oktyabr 2020-ci ildə "CNN International" televiziya kanalının "The Connect World" verilişində müsahibəsi zamanı jurnalistin "Sizin bazalarınızın birində türk F-16 qırtı tayyaresinin olması dair peyk təsvirlərini görmüşük. Siz F-16 qırtı tayyareləri almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırtı tayyarelərinin yerdə olması doğruldumu?" sualına Prezident İlham Əliyev belə cavab vermişdi: "Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırtı tayyareləri Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq gələcəkdə və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır".

Türkiyə qırtı tayyareləri 44 günlük müharibənin sonunadək "Nəssosni" (H.Z.Tağıyev qəsəbəsi) hərbi hava limanında start vəziyyətində dayanmışdı. Bu addım Ermənistanın hərbi hava qüvvələrinin Azərbaycan ərazisini bombalamaq niyyətini qarşısını aldı.

10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Zəfər paradında Prezident İlham Əliyev demişdir: "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhuriyyətinin texniki xidmət, pilot-

luq, texniki xidmət hazırlığı, texniki dəstək, logistika koordinasiyası sahələrində fəaliyyət göstərir.

Azərbaycanın NATO ilə əməkdaşlıq sahəsində imzalanmış sənədləri çərçivəsində Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi missiyasını həyata keçirir. İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir.

15 sentyabr 2018-ci ildə Bakının erməni-bolşevik işğalından qurtuluşunun 100 illiyi münasibətlə keçirilən hərbi paradı izləmək üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olmuşdur.

Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğalına son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi ərfəsində 13 avqust 2020-ci ildə Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri,

saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, bir-mənəli və sərbəst açıqlamaları Azərbaycan xalqını çox sevindirirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərək, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının siyasi və mənəvi dəstəyi mühüm rol oynadı".

15 iyun



2021-ci ildə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında münasibətlərin keyfiyyətə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması təmin etmək məqsədilə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azad Şuşada "Şuşa Bəyannaməsi"ni imzaladılar. Bu Bəyannamə ilə iki qardaş dövlət arasında münasibətlərin yeni parlaq səhifəsi açıldı.

Bəyannamədə yazılır: "Tərəflərdən hər hansı birinin fikrinə onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birine BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən ediləcək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar verəcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

Bu müddəanın Bəyannamədə öz əksini tapması bu gün Azərbaycana və Türkiyəyə qarşı düşmənlilik mövqeyi tutan dövlətlər üçün çox mühüm ismarıqdır. Tarixin səhifələrini vərəqlədikdə, bir daha aydın olur ki, Azərbaycan türkləri istər Balkan müharibəsində, istər Birinci Dünya müharibəsində, istərsə də milli mücadilə illərində Türkiyənin ərazi bütövlüyünün qorunmasında və işğalçı ordulara qarşı mübarizəsində fəal iştirak etmişlər. Türk ordusunun Qafqazla cəbhəsində Antanta qüvvələrinə, İraq cəbhəsində ingilislərə, Şərqi Anadoluda ermənlərə qarşı döyüşlərdə azərbaycanlı könüllülər öz canlarını fəda etmişlər. 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik işğalından qurtulmasında göstərdiyi xilaskarlıq missiyası haqqında istər Türkiyədə, istərsə də Azərbaycanda çoxsaylı əsərlər yazılmışdır. İki qardaş xalqın ağır günlərdə bir-birinin yardımına yemələrini özündə əks etdirən tariximizin müştərk və şanlı səhifələri mövcuddur.

Ümmümlili lider Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" kəlamı iki qardaş dövlətin strateji yol xəritəsinə çevrilib. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dünya dövlətləri arasında Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın və qardaş olduğu qədr ikinci bir nümunə yoxdur. Bu qardaşlıq tarixin sınaqlarından hər zaman üzüağ çıxmışdır.

Nazim MUSTAFA,  
tarix üzrə fəlsəfə doktoru,  
AMEA A.A.Bakıyanov adına  
Tarix və Etnologiya İnstitutunun  
böyük elmi işçisi.